

**“AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ”
PUBLİK HÜQUQİ ŞƏXS**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun Hazırlanmış Maliyyə Hesabatları
və Müstəqil Auditorların Rəyi
31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə**

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsin Təsisçisi və Rəhbərliyinə:

Rəy

Biz “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin (bundan sonra “Agentlik”) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə xalis xərclər haqqında hesabatdan, xalis aktivlərdə dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Agentliyin 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsas

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün şəkildə təqdim edilməsinə və rəhbərliyin fikrincə, fərqləndirici və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları tərtib edildikdə, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Agentliyin maliyyə hesabatları prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi audit aparılan zaman peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalər nəticəsində yaranmış təhrifi aşkarlamamaq riskindən daha yüksəkdir, çünki saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Agentliyin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Baker Tilly Azərbaycan

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası

“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ
(Azərbaycan Mənatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər:			
Əmlak, tikili və avadanlıqlar	7	150,950	193,659
Qeyri-maddi aktivlər	8	61,702	50,894
İstifadə hüququ olan aktivlər	11	187,570	321,163
Cəmi uzunmüddətli aktivlər		400,222	565,716
Cari aktivlər:			
Pul vəsaitləri və onların ekvivalentləri	9, 6	603,879	737,556
Digər aktivlər	10	6,488	14,771
Cəmi cari aktivlər		610,367	752,327
CƏMİ AKTİVLƏR		1,010,589	1,318,043
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Uzunmüddətli öhdəliklər:			
İcarə öhdəliyi	11	58,281	195,559
Cəmi uzunmüddətli öhdəliklər		58,281	195,559
Cari öhdəliklər:			
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	12	101,200	68,770
İcarə öhdəliyi	11	153,812	138,123
Qrantlar üzrə ödəniləcək vəsaitlər	16	-	298,714
Cəmi cari öhdəliklər		255,012	505,607
Cəmi öhdəliklər		313,293	701,166
KAPİTAL:			
Nizamnamə kapitalı	13	-	-
Digər kapital ehtiyatları		134,945	134,945
Ümumi fond		562,351	481,932
Cəmi kapital		697,296	616,877
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		1,010,589	1,318,043

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İcraçı direktor

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası

8-31-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.



Fariz Budaqov
Baş mühasib

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası

“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

XALİS XƏRCLƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə
MƏSRƏF VƏ XƏRCLƏR			
Ayrılmış qrantlar	16	(4,348,602)	(5,215,432)
İşçi heyəti ilə bağlı xərclər	15, 6	(799,207)	(861,677)
Ümumi və inzibati xərclər	17	(752,867)	(830,472)
Köhnəlmə və amortizasiya xərcləri	7, 8, 11	(189,164)	(84,547)
		<u>(6,089,840)</u>	<u>(6,992,128)</u>
ƏMƏLİYYAT XƏRCLƏRİ:			
Maliyyə xərcləri	11	(45,811)	(29,511)
		<u>(6,135,651)</u>	<u>(7,021,639)</u>

Rəhbərlik tərəfindən

Aygün Əliyeva
İcraçı direktor

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası

8-31-ci səhifələrdə qeyd edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

Fariz Budaqov
Baş mühasib

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası




“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS


XALİS AKTİVLƏRDƏ DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	Nizamnamə kapitalı	Digər kapital ehtiyatları	Ümumi fond	Cəmi kapital
1 yanvar 2022-ci il		-	134,945	869,877	1,004,822
Dövlət büdcəsindən daxilolmalar	14	-	-	6,633,694	6,633,694
Dövr üzrə cəmi xalis xərclər		-	-	(7,021,639)	(7,021,639)
31 dekabr 2022-ci il		-	134,945	481,932	616,877
Dövlət büdcəsindən daxilolmalar	14	-	-	6,216,070	6,216,070
İl üzrə cəmi xalis xərclər		-	-	(6,135,651)	(6,135,651)
31 dekabr 2023-cü il		-	134,945	562,351	697,296

Rəhbərlik tərəfindən:


Aygün Əliyeva
İcraçı direktor

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası


Fariz Budaqov
Baş mühasib

30 avqust 2024-cü il
Bakı, Azərbaycan Respublikası

8-31-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Verilmiş qrantlar		(4,647,316)	(4,916,718)
Ümumi və inzibati xərclərlə bağlı təchizatçılara ödənişlər		(653,016)	(867,244)
İşçilərlə bağlı öhdəliklərin ödənilməsi		(858,345)	(802,539)
Əməliyyat fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		(6,158,677)	(6,586,501)
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Əmlak, tikili və avadanlıqların satın alınması üzrə ödənişlər		(2,570)	(92,543)
Qeyri-maddi aktivlərin satın alınması üzrə ödənişlər		(21,100)	(51,009)
İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		(23,670)	(143,552)
MALİYYƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Dövlət büdcəsindən daxilolmalar	14	6,216,070	6,633,694
İcarə öhdəliyi üzrə əsas ödəniş	11	(121,589)	(44,831)
İcarə öhdəliyi üzrə faiz ödənişi	11	(45,811)	(29,511)
Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		6,048,670	6,559,352
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS AZALMA		(133,677)	(170,701)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	9	737,556	908,257
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	9	603,879	737,556

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İcraçı direktor

30 avqust 2024-cü il
 Bakı, Azərbaycan Respublikası



Fariz Budaqov
Baş mühasib

30 avqust 2024-cü il
 Bakı, Azərbaycan Respublikası

8-31-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.